

Timotiyøqa «1»

*Rosul Pawlus Timotiyøqa yazoqan birinqi
məktup ••• Salam*

¹ Kutkuzoqquqımız Hudanıng wə ümidimiz Məsih
Əysanıng əmri bilən Əysa Məsihning rosuli
kilip təyinləngən mənki Pawlustin^{■ 2} etikad
yolidiki əzümning sadık oqlum bolqan Timo-
tiyøqa salam. Huda'Atımız wə Rəbbimiz Məsih
Əysadin sanga mehîr-xəpkət, rəhimdillik wə
hatırjəmlik bolqay!^{■ 3}

Sahta təlimlərni tosux

³ Makedoniyə əlkisigə baroqanda, səndin
ətünginimdək *xuni yəna etünimənki, xu yərdiki*
bəzi kixilərgə bid'ət təlimlərni əgətmənglər
dəp tapılıxing üçün sən dawamlıq Əfəsus
xəhīridə қalqın;^{■ 4} ularning əpsanilər wə
ayioqı yok nəsəbnamilərgə bənd bolmaslığını
tapilioqin; bular Hudanıng etikad arkılıklı
əməlgə axurulidioqan Əz əyigə bolqan pilanını

■ **1:1** Ros. 9:15; Kol. 1:27. ■ **1:2** Ros. 16:1; 1Kor. 4:17; Gal.
1:3; 1Tes. 3:2; 1Pet. 1:2. ■ **1:3** Ros. 20:1.

ilgiri sùrmeydu, bəlki pəkət bimənə talax-tartixlarnı kəltürüp qikiridu, halas. □ ■

5 Əmdilikdə bizgə tapilanıqan təlimning muddiasi sap կəlb, pak wijdan wə sahtiliksiz etikadtin kelip qikidiqan mehîr-muhəbbəttin ibarəttur. ■

6 Bu ixlarda bəzi kixilər qətnəp, bimənə gəplərni kılıxka burulup kətti. **7** Ularning Təwrat қanunining əliması bolqusi bar; birak ular əzlirining nemə dəwatkanlığını yaki əzlirining hədəp kəyt kiliwatqan səzlirining nemə ikənlikini qüxənməydu.

8 Əmdi bizgə məlumki, əgər kixilər Təwrat қanunini əyni muddiasida қollansa, u paydiliktur. □ ■ **9** Qünki biz yənə xuni bilimizki, Təwrat қanuni həkəkaniy adəmlər üçün tüzülgən əməs, bəlki қanunqa hilaplıq kılqıqlar wə boynı қattıklar üçün, ihməssizlər wə gunahkarlar üçün, iplaslar wə kupurluk kılqıqlar üçün, atisini əltürgüqilər wə anisini əltürgüqilər üçün, katillar, ■ **10** buzuqluk kılqıqlar, bəqqiwazlar, adəmlərni կullukka

□ **1:4 «ayioqi yok nəsəbnamilər»** — Yəhudiylər həlki hərdaim əzinin Təwrattiki uluq bir «rohiy ərbab»ning məlum bir əwlədi, Greklər bolsa əzinin məlum bir «ilahiy adəm»ning əwlədi ikənlikini ispatlimaqçı idi. **«Bular Hudanining etikad arkılıkla əməlgə axurulidioqan Өz əyigə bolqan pilanını ilgiri sùrməydu»** — «(Hudanining)... Өz əyigə bolqan (nijatlıq) pilanı» grek tilida «Hudanining əyidiki қanun-orunlaxturuxlari» degən ibarə bilən ipadilinidu. ■ **1:4** 1Tim. 4:7; 6:4, 20; 2Tim. 2:16; Tit. 1:14; 3:9. ■ **1:5** Rim. 13:8; Gal. 5:14. □ **1:8**

«əgər kixilər Təwrat қanunini əyni muddiasida қollansa, u paydiliktur» — «əyni muddiasida» grek tilida «қanunluq yolda қollansa». ■ **1:8** Rim. 7:12. ■ **1:9** Gal. 5:23.

bulioqular, yaloqanqilar, kəsəmhorlar üçün wə yaki saqlam təlimlərgə zit bolqan baxka hərkəndak qilmixlarda bolqanlar üçün tüzülgən. □ 11 Bu təlimlər təxəkkür-mubarəkkə layik Bolqarıqi Hudanıng manga amanət kılqan xan-xəripini ayan kılqan hux həwərgə asaslanıqan. □ ■

Pawlus əzi Hudanıng rəhīmdillikini kərsətküqi janlıq misaldur

12 Manga küq-kudrət bərgən, meni ixənqlik dəp կարա, Өz hizmitigə təyinligən Rəbbimiz Məsih Əysaqla təxəkkür eytimənki, 13 U meni təyinlidi! — burun kupurluk wə ziyankeşlik kılqarıqi, zalim bir adəm bolsammu, manga rəhīm kərsitildi; qünki mən bu ixlarni nadanlıq

□ 1:10 «Təwrat կանոն... saqlam təlimlərgə zit bolqan baxka hərkəndak qilmixlarda bolqanlar üçün tüzülgən» — «saqlam təlim» — bu Pawlusning kəp ixitidioqan ibarisi. Hudadin kəlgən təlim uni köbul kılqanlarda saqlam rohiy həyatni hasil kılıdu wə կսառաւթեց. □ 1:11 «bu təlimlər təxəkkür-mubarəkkə layik bolqarıqi Hudanıng manga amanət kılqan xan-xəripini ayan kılqan hux həwərgə asaslanıqan» — «bu təlimlər» («saqlam təlim») Təwrat կանոնining həkikiyə əhəmiyyətini, uning «əz muddiasida կollinidioqan» yaki «կանոնluq yolda կollinidioqan» məzmununu əz iqigə alıdu (8-ayət). ■ 1:11 1Tes. 2:4; 1Tim. 6:15.

wə etikadsizliktin қiloqanidim. □ ■ 14 Ҳалбuki, Rəbbimizning manga kərsətkən mehîr-xərpkïti ziyyadilixip, Məsih Əysada bolqan etikad wə mehîr-muğəbbət wujudumqa elip kirilixi bilən exip taxti. **15-16** Muxu səz ixənqlik wə hər adəm uni қobul қılıxi tegixliktur — «Məsih Əysa gunahkarlarnı kutkuzux üçün dunyaqə kəldi!». Mən gunahkarlar iqidiki əng əxəddiyisidurmən! Lekin dəl xu səwəbtin Məsih Əysanıng əng əxəddiy gunahkar bolqan meni, keyin Əzigə etikad қılıp, mənggülük һayatka erixidioqanlaroqa misal қılıp məndə Əzinin barlıq səwr-takıtını ayan қılıxi üçün, manga rəhîm-xərpkət kərsitilgəndur. □ ■ 17 Əmdi

□ 1:13 «U meni təyinlidi! — burun kupurluk wə ziyankeşlik қiloquqi, zalim bir adəm bolsammu...» — «kupurluk қiloquqi» — uning kupurlukçı biwasitə Hudaqə karitiloqan əməs (qünki u «ihlasmən Yəhədiy» idi), bəlkı Huda əwətkən Kutkuzouqı Məsihgə wə Uningoqa əgəxkənlərgə karitiloqan. «Ziyankeşlik қiloquqi» — Məsihgə əgəxkənlərgə ziyankeşlik қiloquqi. **«qünki mən bu ixlarnı nadanlıq wə etikadsizliktin қiloqanidim»** — «etikadsizlik» Hudanıng Əysa Məsihdə bolqan nijat yoliqa bolqan etikadsizliktur. ■ 1:13 Yh. 9:39;41; Ros. 3:17; 8:3; 9:1; 22:4; 26:9; 1Kor. 15:9; Gal. 1:13. □ **1:15-16 «Muxu səz ixənqlik wə hər adəm uni қobul қılıxi tegixliktur — «Məsih Əysa gunahkarlarnı kutkuzux üçün dunyaqə kəldi!». Mən gunahkarlar iqidiki əng əxəddiyisidurmən! Lekin dəl xu səwəbtin Məsih Əysanıng əng əxəddiy gunahkar bolqan meni, keyin Əzigə etikad қılıp, mənggülük һayatka erixidioqanlaroqa misal қılıp məndə Əzinin barlıq səwr-takıtını ayan қılıxi üçün, manga rəhîm-xərpkət kərsitilgəndur»** — bu zor əhmiyyətlik ayət tooqruluk «köxumqə səz»imizni kərüng. ■ 1:15-16 Mat. 9:13; Mar. 2:17; Luğa 5:32; 19:10; 1Yuh. 3:5.

mənggülüç Padixahka, yəni əlməydiqan wə kəz bilən kərgili bolmaydiqan, birdinbir Hudaqa əbədil'əbədgıqə hərmət-izzət wə xan-xərəp boləqay! Amin! □

18-19 Əy, oqlum Timotiy, burun sən toqruluk eytiləqan bexarətlik wəhiylərgə asasən bu buyruğni sanga tapxurimən. Bu wəhiylərni қoral қılıp, etikadta wə pak wijdaningda qing turup, güzəl urux қiloqaysən. Bəzilər wijdanida pak turuxtın qətnəp kətti, nətijidə ularning etikadi huddi hada taxka urulup oqerkə boləqan kemidək wəyran boldi. □ ■ **20** Humeneus wə Iskəndərlər mana xundak kixilərdindur. Ularnı kupurluk қılmışlıknı əgənsun dəp, Xəytanning ilkigə tapxurdum. □ ■

- **1:17 «mənggülüç Padixah»** — grek tilida «barlık zamanlarning Padixahı». «birdinbir Hudaqa əbədil'əbədgıqə ... xan-xərəp boləqay!» — bəzi kona kəqürmilərdə «birdinbir dana Hudaqa əbədil'əbədgıqə ... xan-xərəp boləqay!» deyildi.
- **1:18-19 «bu wəhiylərni қoral қılıp, etikadta wə pak wijdaningda qing turup, güzəl urux қiloqaysən»** — «güzəl urux қiloqaysən» — ət igiliri bilən əməs, əlwəttə, rohiy kürəxtur. Keyinkı 6:12-ayəttə tiloşa elinojan «güzəl kürəx»ni wə u toqrısidiki «köxumqə söz»ni kərüng. ■ **1:18-19** 1Tim. 6:12; 1Tim. 3:9. □ **1:20 «Ularnı kupurluk қılmışlıknı əgənsun dəp, Xəytanning ilkigə tapxurdum»** — «Xəytanning ilkigə tapxurulux» bolsa, etikad yolidin helila qətnigən kixilərni eż gunahlırını tonusun dəp, jamaət ixletsə bolidiqliqan eoşır bir tədbirdur. Uningda xundaq kixilər jamaəttiki bardı-kəldididin qıkırılıpla կalmay, bəlkim kesəl bolup kelixi yaki balayı-apətkə uqrıxi mumkin. Bu ix toqruluk yənə «1Kor.» 5-bab, izahatlırı wə xu məktuptiki «köxumqə söz»ni kərüng. ■ **1:20** 1Kor. 5:5; 2Tim. 2:17; 4:14.

2

Jamaətning birinqi wəzipisi

1 Mən həmmidin awwal, *etikadqilaroja* pütkül insanlar üçün Hudadin tiləklər tilixini, dua-tilawət қilixini, baxkilar üçün murajiet қilixini wə təxəkkürlər eytixini, **2** bolupmu padixahlar wə barlik əməldarlar üçün dua-tilawət қilixini jekiləymən. Xundak қılqanda, biz toluk iħlasmənlik wə salmaklik bilən ting wə aman-esən hayat kəqürələyimiz.■ **3** Bundak dua-tilawət қilix güzel ixtur, Kutkuzouqımız Hudani hursən қılıdu. **4** Qünki U pütkül insanning kutkuzuluxi wə ularning həkikətni tonup yetixini halaydu.■ **5** Qünki birlə Huda bardur, Huda bilən insanlar arisida bir kelixtürgüqimu bar, U bolsimu Əzi insan bolup kəlgən Məsih Əysadur.□ ■ **6** U barlik insanlarnı hər қilix üçün Əzini kurban қılıp bədəl təlidi; xundak қılıp bekitilgən wakıt-saitidə Hudanıñ nijatiqa guwahlıq berildi.□ ■ **7** Mən bu guwahlıknı yətküzük üçün

■ **2:2** Yer. 29:7. ■ **2:4** Əz. 18:23; 2Pet. 3:9. □ **2:5** «**Qünki birlə Huda bardur**» — yaki «qünki Huda birdur» — «Kan.» 6:4 («Pərwərdigar Hudayımız, Pərwərdigar bir birliktur») wə izahatni kərung. ■ **2:5** Yh. 17:3; Rim. 3:30; Gal. 3:19; Ibr. 9:15. □ **2:6** «U (**Məsih**) barlik insanlarnı hər қilix üçün Əzini kurban қılıp bədəl təlidi» — bu «hər қilix» gunahning wə Xəytanning ilkidin. «**xundak қılıp bekitilgən wakıt-saitidə Hudanıñ nijatiqa guwahlıq berildi**» — baxka birhil tərjimisi: «Bu uluq ixka (yəni Məsihning ölümü wə tirilixi) bekitilgən wakıt-saitidə guwahlıq berildi». Lekin bizningqə Əysanıñ ölümüning əzi xu «guwahlıq»tur — demək, Əysanıñ kurbanlığı Hudanıñ qəksiz muhəbbət wə nijatlıq pilani toqruluk bəlgiləngən wakıtda axkarlandı. ■ **2:6** Mat. 20:28; Əf. 1:7; Kol. 1:14.

jakarqi wə rosul boluxka təyinlinip (mening bu səzlirimning həmmisi rast, mən yalqan gəp kilmidim), yat əlliklərgə etikad wə həkikət yolidə əgətküqi bolup tikləndim. ■ 8 Xunga, mən xuni halaymənki, ərlər kəyərdə bolsun, duaqla jəm bolqanda qəzəpsiz wə dətalaxsiz əhalda, əhalal əməllik қollirini kətürüp dua kilsun. ■

9 Ohxax yolda ayallarmu muwapik kiyinip, əzlirini ar-nomus wə salmaklıq bilən pərdaz kilsun. Ularning əzlirini pərdazlax, qaqlirini alahidə yasax wə altun, ünqə-mərwayit wə esil kimmət kiyim-keçəklər bilən əməs, ■ 10 bəlki güzəl əməlliri bilən pərdazlixini halaymən. Bu, Huda yolidə təkwadar bolay degən ayallar oqa yarixidu. ■ 11 *Jamaət sorunlirida*, ayallar tinq olturup, toluk itaətmənlik bilən təlim alsun. □ 12 Lekin ayallarning ərlərgə təlim berixi yaki ular üstidin həküm sürüxigə yol əkşiqə, ular tinq bolsun. □ ■

13 Qünki awwal Adəm'ata, keyin Həwa'ana yari-tilən. ■ 14 Awwal aldinip azdurulənənmu Adəm'ata əməs, bəlki *Həwa'ana* idi. U tolimu

■ 2:7 Ros. 9:15; 13:2; 22:21; Rim. 1:9; 9:1; Gal. 1:16; 2:8; Əf. 3:8; 2Tim. 1:11. ■ 2:8 Zəb. 134:1-2; Yh. 4:21. ■ 2:9

Tit. 2:3; 1Pet. 3:3. □ 2:11 «**Jamaət sorunlirida, ayallar tinq olturup, toluk itaətmənlik bilən təlim alsun**» — Yəhudiylarning ənəniliri boyiqə ayal kixilər Hudanıng səzlirini əgənməslik kerək idi, xunga rosulning bu səzi qong bir yengiliq idi. □ 2:12 «**Lekin ayallarning ərlərgə təlim berixi yaki ular üstidin həküm sürüxigə yol əkşiqə, ular tinq bolsun**» — bu təlim toqruluk, xundakla aqa-singillar ota kılınoğan iltipatlar toqruluk «1Kor.» 14:34-35 wə «Korintliklär (1)»diki «köxumqə səz»imiznimü kərəng. ■ 2:12 Yar. 3:16; 1Kor. 14:34; Əf. 5:24.

■ 2:13 Yar. 1:27; 2:22.

aldan oqanlığından ularning itaetsizlikigə qüxüp қaloqanıdı. ■ ¹⁵ Lekin ayallar etikadta, mehîr-muhəbbət wə pak-mükəddəslikdə salmaklıq bilən turidioqanla bolsa, ular tuqutta sak-salamət kütulidu. □

3

Jamaətning yetəkqiliri

1 «Əgər birsi jamaətkə yetəkqi boluxka intilsə, u güzəl bir wəzipini arzu қiloqan bolidu» degən bu söz həktur. □ **2** Əmdi yetəkqi bolsa əyibsiz, bir hotunluk, salmak, pəmlik, ədəplik, mehmandost, Huda toqrisida təlim

■ **2:14** Yar. 3:6. □ **2:15** «**Lekin ayallar etikadta, mehîr-muhəbbət wə pak-mükəddəslikdə salmaklıq bilən turidioqanla bolsa, ular tuqutta sak-salamət kütulidu**» — demək, «Ayallar Hudaning lənitigə uqriqanlığın tuqutu kiyin wə hətərlik bolsimu, uningdin sak-salamət etüp ketidu». Bu 14-15-ayətni: «Ayallar ərlərgə təlim berix, ərlər üstigə həküm sürüxtə əməs, bəlki bala tuqx wə uni bekix jəryanında, etikad arkılıq erixidioqan kutkuzuluxtin bəhrimən bolalaydu» degən baxxa bir mənidə qüxinixkimu bolidu. Ayətning: «Birək ayallar Həwa'anining nəslidin tuqulogan Əysə Məsih arkılık kutkuzulidu» degən yənə bir qüxənqisi əyni tekistə anqə yekin kəlməydu, dəp կարaymiz. □ **3:1** «**Əgər birsi jamaətkə yetəkqi boluxka intilsə, u güzəl bir wəzipini arzu қiloqan bolidu**» — «yetəkqi»lər toqrluluk «Filippiyiliklarqa»diki «köxumqi söz», «yetəkqilər wə hizmətkarlar» degən səzlirimizni kərüng. «Akşakal» wə «yetəkqi» əməliyəttə bir gəptur.

berələydiqan boluxi, □ ■ 3 xundakla hərəkəx wə zorawan bolmaslıki, mulayim boluxi, səpra, nəpsaniyətqi bolmaslıki, □ 4 əz ailisini yahxi baxkuralaydiqan boluxi, tolimu salapətlik bilən pərzəntlirini ata-anisioqa boysunidioqan kılıp tərbiyiliyələydiqan kixi boluxi kerək. □ 5 Qünki birsi əz ailisini baxkurusuxni bilmisə, u Hudanıng jamaitidin қandağmu həwər alalisun? 6 *Yetəkqi* yengi etikədəqilardın bolmisun; undak bolsa, u təkəbburlixip ketixi mumkin, xuningdək Xəytanning əyibigə kirip, u uqrıqan

□ 3:2 «Əmdi yetəkqi bolsa əyibsiz, bir hotunluk, salmak, pəmlik, ədəplik, mehməndost, Huda toqrisida təlim berələydiqan boluxi... (kerək)» — «bir hotunluk», bəlkim «əz ayalıqə sadık» degən mənidə. Buning toqrluluq «köxumqə səz»imizni körüng. ■ 3:2 2Tim. 2:24; Tit. 1:6.

□ 3:3 «... xundakla hərəkəx wə zorawan bolmaslıki, mulayim boluxi, səpra, nəpsaniyətqi bolmaslıki... (kerək)» — «nəpsaniyətqi» grek tilida «əzini bulqaydiqan nəpsaniyətqilikkə berilgən» degən bir səz bilən ipadilinidu. Bu səzgə қarioqanda, pul wə mal-dunyani қooqlıixin insanni əhəram kılıp bulqaydu. Bu tema toqrisida yənə «Luğa» 16:9-11 wə xu ayətlərdiki izahatları wə «Luğa»diki «köxumqə səz»imizdiki 16-bab toqrluluq «nahək dunyaoqa təwə bolqan mal-dunya» degən məzmunni körüng. □ 3:4 «əz ailisini yahxi baxkuralaydiqan boluxi, tolimu salapətlik bilən pərzəntlirini ata-anisioqa boysunidioqan kılıp tərbiyiliyələydiqan kixi boluxi kerək» — «tolimu salapətlik bilən... tərbiyiliyələydiqan» degənlik ibarə terikməy balılırını tərbiyiliydiqanlığını bildürirdi. Ayətning baxlaş birhil tərjimi: «pərzəntlirini əz ata-anisioqa toluk hərmət bilən boysunidioqan kılıp tərbiyiliyələydiqan kixi boluxi kerək».

həkümgə qüxitdu. □ 7 U *jamaətning* sirtidikilər təripidinmu obdan təriplinidiqan boluxi kerək; xundak bolqanda, u baxķıarning қarilixioqa uqrımaydu, Xəytanning қıltıkioqa qüxməydu. □

Jamaətning hizmətkarlırı

8 Huddi *yetəkqılərgə* ohxax, jamaətning hizmətkarlırımı salmak, ikki hil gəp kilməydiqan, hərək-xarabka berilməydiqan, nəpsaniyətqi bolmioqan kixilərdin boluxi, □ ■
9 pak wijdani bilən etikədning sirini qing

□ 3:6 «**Yetəkqi yengi etikədqılardın bolmisun; undak bolsa, u təkəbburlixip ketixi mumkin, xuningdək Xəytanning əyibigə kirip, u uqrıqan həkümgə qüxitdu**» — «Xəytanning əyibigə kirix» bəlkim Xəytanning əslidiki gunahı, yəni təkəbburlixip kətkinini (xundakla Hudanıng jazasiqa uqrıqanlığını wə kəlgüsidiimu uqrayıdıcılanlığını) kərsitudu. □ 3:7 «**U jamaətning sirtidikilər təripidinmu obdan təriplinidiqan boluxi kerək; xundak bolqanda, u baxķıarning қarilixioqa uqrımaydu, Xəytanning қıltıkioqa qüxməydu**» — «Xəytanning қıltıkı» nemini kərsitudu? Yetəkqılərdə əyiblinərlik yeri bolsa (hətta yoxurun bolsimu), xundakla «sirttikilər» uni əyibləydiqan bolsa u bəlkim u əzini aklax üçün yaki ixlirini yoxurux üçün yaloqan gəp kili xi mumkin. Undakta u dərhal Xəytanning ilkidə bolidu. Jamaəttikilər təripidinmu obdan «təriplinixi» kerək, əlwəttə. □ 3:8 «**Huddi (yetəkqılərgə) ohxax, jamaətning hizmətkarlırımı salmak, ikki hil gəp kilməydiqan ... kixilərdin boluxi... (kerək)**» — hizmətkarlar jamaətning yetəkqılırinin yardımçısı bolup, ular hər hil əməliy ixlaroğa məs'ul kixilərdür. Yənə «Filippiyiliklərə»diki «köxumqə sezimizdiki «yetəkqılər wə hizmətkarlar» degən məzmunni kərüng. «**nəpsaniyətqi bolmioqan kixilərdin boluxi ... (kerək)**» — «nəpsaniyətqi» — 3-ayətni kərüng. ■ 3:8 Ros. 6:3.

tutidiqan boluxi lazim. □ ■ 10 Bundağ adəmlərnimu aldi bilən sinap kərüp, əyib tərəpliri bolmisa, andin hizmət wəzipisigə köyuxkə bolidu. ¹¹ Xuningdək, bu hizmətkarlarning ayallirimu təmkin, pitnə-pasat kilmaydiqan, salmak wə hərkəndak ixta ixənqlik bolqanlardın boluxi lazim. □
 12 Hizmətkarlar bir hotunluk, eż pərzəntliri wə ailisini yahxi baxķuridiqan kixilərdin bolsun. □
 13 Hizmətkarning wəzipisini obdan orunoqanlar ezi üçün yahxi nam-atakkə sazawər bolidu wə Məsih Əysada bolqan etikadta zor jür'ət-ixənqkə erixidu. □ ■

Məsih bolqan sir

-
- 3:9 «pak wijdani bilən etikadning sirini qing tutidiqan boluxi lazim» — «etikaning sirı»: okurmənlarning esidə barkı, Injildiki «sirlar» bolsa Huda əslidə yoxurup kəlgən, Injil dəwridə Əz jamaitigə axkarlıqan qongkur həkikətlərni korsitudu. «Rimliklarqa»diki «kirix sözler»ni kərüng. ■ 3:9
 1Tim. 1:19. □ 3:11 «xuningdək, bu hizmətkarlarning ayallirimu təmkin, ... hərkəndak ixta ixənqlik bolqanlardın boluxi lazim» — «hizmətkarlarning ayallirimu» yaki «ayal hizmətkarlırimu...». «Rim.» 16:1ni kərüng. □ 3:12
 «Hizmətkarlar bir hotunluk, eż pərzəntliri wə ailisini yahxi baxķuridiqan kixilərdin bolsun» — «bir hotunluk» deyənlilik (yaki «bir ayalningla eri») bəlkim «eż ayalıqə sadık» deyən mənidə. Buning toqrluluq «köxumqə söz»imizni kərüng.
 □ 3:13 «yahxi nam-atakkə sazawər bolidu wə Məsih Əysada bolqan etikadta zor jür'ət-ixənqkə erixidu» — «Ros.» 6-8-babta bayan қılınoqan «hizmətkar» bolqan Istifan wə Filip buningqa ikki obdan misaldur. ■ 3:13 Mat. 25:21.

14 Mən gərqə pat arida yeningoqa yetip berixni arzu ķilsammu, yənilə bu hətni yazdim;
15 Mubada mən ħayal bolup қalsam, həttin Hudaning ailisi arisida əzüngni қandak tutux kerəklikini bilisən. Bu ailə bolsa tirik Hudaning jamaiti, ħəkikətning tüwrüki wə təglikidur.
 □ **16** Həmməylən etirap kilmay turalmayduki, iħlasmənlikning siri büyktür: —

«Əzi insan tenidə ayan boldi,
 Roh Uning ħəkkaniylikini ispatlidi,
 Pərixtılərgə u kəründi,
 Uning hewiri pütkül əllərgə jakarlandi,
 Jahanda Uningoqa iman kəltürüldi,
 U xan-xərəp iqidə ərxkə kətürüldi». □ ■

□ **3:15 «Mubada mən ħayal bolup қalsam, həttin Hudaning ailisi arisida əzüngni қandak tutux kerəklikini bilisən»** — «Hudaning ailisi»: — okurmənlərning esidə barki,ibraniy tilida wə grek tilida (uyoqur tiliqə ohxax) «ey» wə «ailə» birlə sez bilən ipadilinidu. Hudaning «eyi» uning ailisi, yəni uning «tirik ibadəthanisi», «tirik eyi»dur. «1Pet.» 2:4-8nimü kerüng. □ **3:16 «iħlasmənlikning siri büyktür»** — «iħlasmənlikning siri»ning üq mənisi boluxi mumkin: — (1) Əysa Məsihning əzidə iħlasmənlikning mujəssəmləxtürülüxi, biz insanlarqə «iħlasmənlik»ning nemə ikənliki ayan kıldı; (2) «iħlasmənlikni (insanlarqə) elip kelidioqan sir» (3) «iħlasmənlergə (yəni Hudaning məmin bəndilirigə) tapxurulqoqan sir» — demək, bizning etikadımız. Bizningqə Pawlusning kərsətkənliri 1- wə 2-mənidə. Xübhisizki, bu sir dəl Əysa Məsih Əzidur. **«Əzi insan tenidə ayan boldi»** — bəzi kədimki kəqürmilərdə «Huda insan tenidə ayan boldi» deyilidu. **«Əzi insan tenidə ayan boldi, Roh Uning ħəkkaniylikini ispatlidi...»** — «Roh» Muķəddəs Roh, Hudaning Rohı. ■ **3:16 Mar. 16:19; Luqā 9:51; Yh. 1:14; Ros. 1:2; Əf. 3:5, 6.**

4

1 Өmdi Roh xuni alahidə eytiduki, ahir zamanlarda bəzilər etikədən yenip, aldamqı rohlarqa wə jinlarning təlimlirigə berilip əgixidu. □ ■ **2** Bundak *təlim bərgüqilər* sahtılıkta yalqanqılık kılıp, huddi daqmallaپ kəydürübətkəndək əz wijdanini yokitip қoyoqan; □ **3** ular nikahlinixni wə bəzi yeməkliklərni istemal kılıxni mən'i kılıdu. Əmma ular *mən'i kılıdioqan* yeməkliklərni Huda Əzigə etikəd kılıqan həm həkikətni bilgənlərning təxəkkür eytip kobul kılıxi üçün yaratkanidi. □ ■ **4** Qünki Huda yaratkan həmmə nərsə yahxidur, ular təxəkkür bilən kobul kılınsa, ularning həqkayisini qəkləp rət kılıxka

□ **4:1** «**Əmdi Roh xuni alahidə eytiduki,...** » — «Roh» — Mükəddəs Roh, Hudaning rohi. «**aldamqi rohlarqa wə jinlarning təlimlirigə berilip əgixidu**» — «aldamqı rohlar» wə «jinlar» bir gəptur. ■ **4:1** Mat. 24:23; 2Tes. 2:3; 2Tim. 3:1; 2Pet. 3:3; Yəh. 18. □ **4:2** «... **huddi daqmallaپ kəydürübətkəndək əz wijdanini yokitip қoyoqan**» — bəzi alimlar bu səzni: «Xəytan ularning wijdanlirini «meningki» dəp daqmallaپ қoyoqan» degəndək qüxinidu. □ **4:3** «**ular nikahlinixni wə bəzi yeməkliklərni istemal kılıxni mən'i kılıdu.** Əmma ular *mən'i kılıdioqan* yeməkliklərni Huda Əzigə etikəd kılıqan həm həkikətni bilgənlərning təxəkkür eytip kobul kılıxi üçün yaratkanidi» — bu ayət tooruluk biz «köxumqə səz»imizdə kışkıraq tohtilimiz. ■ **4:3** Yar. 1:29; 9:3; Rim. 14:6; 1Kor. 10:30.

bolmaydu. □ ■ 5 Qünki ular Hudaning söz-kalami wə insanlarning duasi bilən ḥalal қilinidu. □

Əysə Məsihning yahxi hizmatkari

6 Bu nəsihətlərni kərindaxlarning səmigə salsang, Məsih Əysanıng yahxi hizmətkarı bolğan bolisən. Xundakla, əzüngning əstayidil əgəxkən etikədtiki wə saqlam təlimlərdiki sözlər bilən կuwwətləndürülənlilik ayan bolidu. ■ 7 Əmma ihlassızlarning wə momaylarning əpsanılırını qətkə ləkəp, əzüngni ihlasmənlilik yolda qeniketurup yetixtürgin. □ ■ 8 Qünki «Bədənni qeniketuruxning azraq paydisi bar, lekin ihlasmənliktə intilixning hərtərəplik paydisi bar; u hazırkı wə kəlgüsü həyat üçün bəht elip kelidu» ■ 9 — bu söz həktur wə uni կobul қilixka pütünləy ərziydu. 10 Əməliyəttə biz buning üçün japalıq əjir singdürüwətimiz wə har қiliniwatımız. Qünki ümidimizni pütkül

□ 4:4 «Qünki Huda yaratkan həmmə nərsə yahxidur, ular təxəkkür bilən կobul қilinsa, ularning həqkəyisini qəkləp rət қilixka bolmaydu» — bu söz pəkət barlıq yeməkliklərni əməs, yənə u yukarıda tiləqə aloğan nikahda bolğan ər-ayallık jinisiy munasiwətni ez iqigə alıdu. ■ 4:4 Yar. 1:31; Ros. 10:15; Rim. 14:14. □ 4:5 «Qünki ular Hudanıng söz-kalami wə insanlarning duasi bilən ḥalal қilinidu» — grek tilida «insanlarning duasi» degən alahidə söz bolup «xu dualar Huda bilən yekin alakə-munasiwəttə bolidu» degən mənini puritip beridu. ■ 4:6 2Tim. 1:5; 3:14,15. □ 4:7 «... əzüngni ihlasmənlilik yolda qeniketurup yetixtürgin» — «geniketurup yetixtürgin» degini grek tilida «gimnastika» («tən hərikiti») bilən munasiwətlik söz. ■ 4:7 1Tim. 1:4; 6:20; 2Tim. 2:16; Tit. 1:14; 3:9. ■ 4:8 Kol. 2:23.

insanlarning, bolupmu etikad қилоқилarning Қутқузоқуqisi — мәnggү һаят Hudaqa бағlıduk. □

11 Bu ixlarni *jamaətkə* tohtimay tapilioqin wə өгәткин. **12** Ңеқkimning sening yaxlikingoqa səl қарixioqa yol қoyma; bəlki sezliringdə, əməlliringdə, mehîr-muhəbbət, etikad wə paklıqta etikadqilaroqa nəmunə bol. □ ■

13 Mən yeningoqa baroqaqə, ezungni jamaətkə *mukəddəs yazmilarni* okup berix, jekiləx wə təlim berixkə beoqxılıqin. □ **14** *Jamaitingning* aksakalliri қollirini uqangoqa қoyqanda, *Hudanıng* wəhiyisi arkılık sanga ata қilinixi bilən səndə bolğan iltipatka bipərwalık kılma.

□ **4:10** «Өмəliyəttə biz buning üçün japalıq əjir singdürüwatımız wə har қiliniwatımız» — «har қiliniwatımız» bəzi kona kəqürmilərdə «kürəx қiliwatımız» deyildi. «qunki ümidimizni pütkül insanlarning, bolupmu etikad қiloқilarning Қutқuzoқuqisi — mənggү һаят Hudaqa бағlıduk» — «pütkül insanlarning, bolupmu etikad қiloқilarning Қutқuzoқuqisi» degən ibaridə «insanlarning Қutқuzoқuqisi» degənlik bəlkim «hər adəmni saklıoquqı» degən omomiy mənida ixtitili. □ **4:12** «heqkimning sening yaxlikingoqa səl қarixioqa yol қoyma» — Timotiy bəlkim ottuz nəqqə yaxka kirgən. Lekin grek mədəniyyitidə kırıq yaxka kirgən oqul balılar tehi «yax» «yigit» dəp hesablinidu. ■ **4:12** Tit. 2:7,15; 1Pet. 5:3. □ **4:13** «ezungni jamaətkə mukəddəs yazmilarni okup berix, jekiləx wə təlim berixkə beoqxılıqin» — «mukəddəs yazmilarni okup berix» toqrluluq: — xu wakıtlarda az sanlık kixilər okuyalaytti wə tehimu az kixilər Mukəddəs Kitabtiki birər kisimlaroqa igə boluxka muyəssər idi.

□ ■ 15 Bu ixlaroqa berilip, өзүнгни ularoqa toluq atioqin. Xuning bilən sening aloqa başkanlığında həmməyləngə ayan bolidu. ■ 16 Өzünggə wə bərgən təliminggə izqıl kəngül köyəqin. Qünki xundak kılqanda өzüngnimu wə sanga ķulak saloqlanlarnimu kutkuzisən.

5

Jamaəttiki bəzi əməliy ixlər

1 Yaxanəqan ərlərni əyibligəndə qattık səzlimigin, bəlkı ularoqa atang süpitidə nəsihət bərgin. Xuningdək, yigitlərgə ķerindaxliring süpitidə səzligin. ■ 2 Yaxanəqan ayallaroqa anang süpitidə, yax ayallaroqa aqa-singilliring süpitidə hər ixta pak ķelb bilən muamilə ķılıqin. 3 Həkikiy tul ayallarni hərmətləp, ularning ħalidin həwər al. □ 4 Lekin, tul ayallarning

- 4:14 «Jamaitingning aksakallırı ķollırını uqangoqa köyəqanda, Hudanıng wəhiyisi arkılık sanga ata ķilinixi bilən səndə bolovan iltipatka bipərwalık kılma» — jamaətning aksakallırının etikadqını birər wəzipigə təyinligəndə, ķollırını uning uqısıqa կoyup turup dua ķılıxi Injildiki baxka yərlərdimə kərənidü. «İltipat» muxu yərdə Muqəddəs Roh ata ķiloqan məlum bir alahidə қabiliyyətni kərsitudu. Bundak қabiliyyətlərning bəziləri toqqruluk «1Kor.» 12-, 14-babni kərüng. «Koxumqə səz»imizdə Timotiyqa tapxurulqan iltipat toqqruluk səzləyimiz. ■ 4:14 Ros. 6:6; 8:17; 13:3; 19:6; 1Tim. 5:22; 2Tim. 1:6. ■ 5:1 Law. 19:32.
- 5:3 «həkikiy tul ayallarni hərmətləp, ularning ħalidin həwər al» — «həkikiy tul ayallar» muxu yərdə eridin juda bolovan, kiyinqılıkta turoqan ayallarni kərsitudu. «Hərmətləp, ularning ħalidin həwər al» grek tilida birlərə səz bilən ipadilinidü.

pərzəntliri yaki nəwriliri bolsa, ular aldi bilən əz ailisigə nisbətən ihlasmənlilikni əginip, əz atanisining əjrini yandursun; qünki bu ix Hudani hursən kılıdu.■ ⁵ Əmdi həkikiy tul ətüwatqan, yalıozuq қalqan ayallar bolsa, ümidini Hudaqə baçılıqan bolup, keqə-kündüz dua-tilawəttə bolidu.■ ⁶ Lekin huzur-ħalawətkə berilgən tul hotun həyat bolsimu, əlgəngə barawərdur. ⁷ Əmdi baxkilar təripidin əyiblinidiqan əhəwalqa qüxüp қalmaslıqı üçün sən ularoqa bu ixlarni jekiləp tapilioqın. ⁸ Lekin birsi əz tuqħanlıridin, bolupmu əz ailisidikilərdin həwər almisa, u etikədən tanqan dəp қarilip, kapirlardin bəttər bolidu.■

⁹ Tul ayal tizimoqa elinsa, yexi atmixtin təwən bolmaslıki, birla ərning ayali bolqan boluxi kerək, □ ¹⁰ yənə güzəl əməlliri bilən təripləngən boluxi, balılırini yahxi tərbiyiləp qong қiloqan, musapirlarоqa meħmandostluk kərsətkən, mukəddəs bəndilərning putlirini yuyup koyogan, kiyinqılıqta қalqanlarоqa yardəm

■ **5:4** Yar. 45:10,11; Mat. 15:4; Mar. 7:10; Əf. 6:1, 2. ■ **5:5**
Luğa 2:36; 1Kor. 7:32. ■ **5:8** Gal. 6:10. □ **5:9** «**Tul ayal tizimoqa elinsa, yexi atmixtin təwən bolmaslıki, birla ərning ayali bolqan boluxi kerək...**» — «tul ayal tizimoqa elinsa» degəndəki «tizim» bəlkim jamaət iqidiki alahidə yardəm aləquqi tul ayallarning tizimini kərsitidu. Ularning yənə bəlkim alahidə dua wə baxqə hajətmənlərni yoklaş hizmətləri bar idi; yənə kelip ular kaytidin toy kılmaslıkkə wədə kılıxi kerək boluxi mümkün (12-ayətni körüng). «Birla ərning ayali bolqan boluxi kerək» degənning «birla ərlik bolqan boluxi kerək» yaki «əz erigə sadık bolqan boluxi kerək» degən baxqə birhil qüxənqisi bar.

kolini uzartkan, əzini hərhil həyr-sahawət ixlirioqa beqixlioqanlar boluxi kerək. □ ■

11 Lekin yax tul ayallarnı *tizimlikkə* kirgüzmə. Qünki ularning ixk həwəsliri қозоqılıp Məsihđin tenip, қayta nikahlinixni arzu kılıdu; **12** xuning bilən, ular dəsləp bərgən wədisigə hilaplik kılıx səwəblik əyiblik bolidu. □ **13** Uning üstigə ular hərunluqni adət kiliwelip, əymu-ey dokurup yürüxni eginidu; xundakla hərun bolupla қalmay, oqeywət kılıp, baxķılarning ixlirioqa qepiloqak bolup nalayıq ixlaroqa walaklaydioqanlardın bolup қelixi mumkin. □ ■
14 Xuning üçün, bundak yax tul ayallarning

- **5:10** «yənə güzəl əməlliri bilən təripləngən boluxi, ... mukəddəs bəndilərning putlirini yuyup қoyoqan... əzini hərhil həyr-sahawət ixlirioqa beqixlioqanlar boluxi kerək» — «mukəddəs bəndilərning putlirini yuqan»: — okurmənlərgə ayanki, «put yuyux» Ottura Xərkətki ərp-adətlərdin idi, səpərdin kəlgən mehəmanlarnı kızqonlıq bilən kütüxni bildürətti. Bu ixning əzi bəlkim baxxa etikadqılarning hizmitidə kəmtərlik bilən boluxning yahxi bəlgisi idi («Yuh.» 13:1-17ni kərung). ■ **5:10** Yar. 18:4; 19:2; Luqa 7:38,44; 1Pet. 4:9.
- **5:12** «... ular dəsləp bərgən wədisigə hilaplik kılıx səwəblik əyiblik bolidu» — «dəsləp bərgən wədisi» bəlkim ularning hərbirining «Əysə Məsih üçün jamaətning hizmitidə bolimən, қayta toy kilmaymən» degəndək bir wədisini kərsitixi mumkin. 9-ayətni yənə kərung. □ **5:13** «Uning üstigə ular hərunluqni adət kiliwelip, əymu-ey dokurup yürüxni eginidu; xundakla hərun bolupla қalmay, oqeywət kılıp, baxķılarning ixlirioqa qepiloqak bolup nalayıq ixlaroqa walaklaydioqanlardın bolup қelixi mumkin» — demək, əgər undak mayilliliqi bolqan tul ayallaroqa jamaət təripidin iqtisadiy yardəm berilgən bolsa («tizimlansa»), ular tehimu xundak yolda mengip ketixi mumkin. ■ **5:13** Tit. 2:3.

nikah̄linip, pərzənt kərüp, əy ixliri bilən xuqullinixini halaymən. Xundak ķılqanda, bizgə karxi turquqioqa bizni hərkəndək əyibləp-ħaқarətləx pursiti qıkmayıdu. □ ■ 15 Qünki xundak bəzi tul ayallar allikəqan etikədən tenip Xəytanning kəynigə kirip kətti. 16 Əgər etikədi bar bir ər yaki ayal kixininə tul қalovan tuqışkanlıri bolsa, u əzi ularoqa yardıməm bərsun, yüksək jamaətkə qüxmisin. Xundak bolqanda, jamaət həkikiy igə-qakısız tul ayallarоqa yardım ķıralaydu. □

Aksakallar toqrisida

17 Jamaətni yahxi yetəkləydiqan aksakallar, bolupmu Hudanıng səz-kalamını yətküzük wə təlim berixtə ajir singdürgənlər ikki həssə hərmətkə sazawər ķilinsun. □ ■ 18 Qünki

-
- 5:14 «**bizgə karxi turquqioqa bizni hərkəndək əyibləp-ħaқarətləx pursiti qıkmayıdu**» — «bizgə karxi turquqi» Xəytanning əzini yaki yər yüzidə Injiloqa karxi qıqqənlarnı kərsitudu. ■ 5:14 1Kor. 7:9. □ 5:16 «**Əgər etikədi bar bir ər yaki ayal kixi...**» — bəzi kona keqürənilərdə pəkət «etikədəki ayal kixi...» deyilidu. □ 5:17 «**Jamaətni yahxi yetəkləydiqan aksakallar, bolupmu Hudanıng səz-kalamını yətküzük wə təlim berixtə ajir singdürgənlər ikki həssə hərmətkə sazawər ķilinsun**» — Injilda «aksakallar» degənning baxka hil ipadisi «yetəkqilər». «Filippiliklarоqa»diki «kirix səz», xundakla «Tebirlər»nimü kərüng. «Ikki həssə hərmətkə sazawər ķilinsun» — demək, həm jamaətning qongkur izzitigə wə layik bolovan iqtisadiy yardıməgə tuyəssər bolsun (qünki təlim berixtə wə jamaəttin həwər elixta əstayidil bolux daim kəp wakıtları sərp ķilindü). ■ 5:17 Rim. 15:27; 1Kor. 9:11; Gal. 6:6; Fil. 2:29; 1Tes. 5:12; Ibr. 13:17.

mukəddəs yazmilarda: «Haman təpkən əküzning aqzini boqlma» wə: «Mədikar əz həkkini elixka həkliklər» deyilgən. □ ■

19 Ikki yaki üq guwahqı hazır bolmioquqə, aksakal üstidin kılınoğan ərzni kobul kılma.

□ ■ **20** Əgər aksakallardin birsi gunah sadir kılıoqan bolsa, baxxılarningmu buningdin ibrət elip қorkuxi üçün, jamaət aldida tənbih berip əyibligin. □

21 Hudanıng, Məsih Əysanıng wə Huda tallıoqan pərixtılerning aldida xuni sanga agah kılıp tapilaymənki, sən bu əmrlərgə həq ayrimiqiliq kilmay, həqkandak ixta bir tərəpkə yan basmay kət'iy əməl kılıqin. ■

22 Birawning uqisioqa қolungni қoyuxka aldirap kətmə; baxxılarning gunahlırioqa xerik bolma.

- **5:18** «**Haman təpkən əküzning aqzini boqlma**» ... «**Mədikar əz həkkini elixka həkliklər**»... — Təwrat, «Qan.» 25:4 wə Injil, «Luğa» 10:7. ■ **5:18** Law. 19:13; Qan. 24:14; 25:4; Mat. 10:10; Luğa 10:7; 1Kor. 9:9. □ **5:19** «**Ikki yaki üq guwahqı hazır bolmioquqə, aksakal üstidin kılınoğan ərzni kobul kılma**» — Təwrat, «Qan.» 17:6, 19:5ni kerüng. ■ **5:19** Qan. 19:15. □ **5:20** «**Əgər aksakallardin birsi gunah sadir kılıoqan bolsa, baxxılarningmu buningdin ibrət elip қorkuxi üçün, jamaət aldida tənbih berip əyibligin**» — «baxxılarningmu buningdin ibrət elip қorkuxi üçün...»: — demək, қalоqan aksakallar ibrət alsun. ■ **5:21** Qan. 17:4; 19:18; Rim. 1:9; 9:1; 2Kor. 1:23; 11:31; Gal. 1:20; Fil. 1:8; 1Tes. 2:5; 5:27; 1Tim. 6:13.

Өзүнгни pak tutkın □ ■ 23 (axkazining yahxi bolmioqanlıki, xundakla sən daim aqriydiqan bolqaqka, sula iqiwərməy, bir'az xarabmu iqip bərgin). □ ■ 24 Bəzi kixilərning gunahlıri burunla enik, xundakla sorak künigiqə saklinidu; lekin bəzilərningki ularning kəynidin əgixip baridu, keyin axkarə bolidu. □ ■ 25 Huddi xuningoqa ohxax, bəzi kixilərning güzəl əməllirini asanla kerüwalqili bolidu; hazır axkara bolmisa

□ 5:22 **«Birawning uqisiqə қолungni қoyuxka aldirap kətmə»** — «birawning uqisiqə қолungni қoyux» degən hərikət, birsini jamaətkə yetəkqılık wəzipisigə təyinləx, kesəl adəmni sakaytix yaki baxka alahidə bir dua kılıx üçün «Mən Huda aldida bu adəm bilən bir bolimən» degənni ipadiləydu. **«baxkilarning gunahlıriqə xerik bolma»** — bu söz aldinkı: «Birawning uqisiqə қolungni қoyuxka aldirap kətmə» degən səzgə baqlıq. Qünki undak hərikət kol қoyquqı kixi dua kılınqan kixi üçün: «I Huda, mən bu kixi bilən məs'uliyəttə bir bolay» degən duani bildürudu. Əmma «baxkilarning gunahlıriqə xerik bolma» degənning baxka tərəpliri bar, əlwəttə. ■ 5:22 Ros. 6:6; 8:17; 13:3; 19:6; 1Tim. 4:14; 2Tim. 1:6. □ 5:23 **«axkazining yahxi bolmioqanlıki, xundakla sən daim aqriydiqan bolqaqka, sula iqiwərməy, bir'az xarabmu iqip bərgin»** — Pawlus bu sözünü bəlkim yukiriki «əzüngni pak tutkın» degənlikidə hajiti bolmioqan pərhizlər bolmisun dəp Timotiyning kesilini kəzləp eytidu. ■ 5:23 Zəb. 104:15 □ 5:24 **«Bəzi kixilərning gunahlıri burunla enik, xundakla sorak künigiqə saklinidu; lekin bəzilərningki ularning kəynidin əgixip baridu, keyin axkarə bolidu»** — buning mənisi bəlkim: «Bəzi kixilərning gunahlırını asanla kerüwalqili bolidu həm ularning qoķum sorakqa tartılıxi enik. Lekin, bəzi kixilərning gunahlırı bolsa pəkət keyin, soraktila axkara bolidu». Xuning üçün Timotiy baxkilərə «kol қoyux»ta daim pəhəs bolup, ətraplıq oylixı kerək. ■ 5:24 Gal. 5:19.

keyin axkarilanmay қalmaydu.□

6

¹ Kulluk boyunturuk astida bolqanlarning həmmisi өз hojayinlirini hər tərəptə hərmətlisun. Xundak қılqanda, Hudaning nami wə Uning təlimining həkərətkə uqrixidin saklanqılı bolidu.■ ² Hojayinliri etikadqi bolsa, қulliri: «Biz həmmimiz ohxaxla ķerindaxlaroq» dəp, ularqa hərmətsizlik kilmisun. Əksiqə, ularqa tehimu əstayidil hizmət kilsun. Qünki ularning yahxi hizmitidin bəhrimən bolidioqanlar dəl sadık etikadqlar həm səyümlük bəndilərdur. Sən bu təlimlərni əgətkin wə jekiligin.

Yalojan təlim wə pulpərəslikning akiwiti

³ Ohximiqan təlimlərni tərəqib қılqan wə saqlam səzlərni (yəni Rəbbimiz Əysa Məsihning həkə sezlirini), xundakla ihlasmənlikkə yetəkləydiqan təlimni kobul kilmioqan kixi bolsa, ⁴ undaklar dəwəkə kərəngləp kətkən, həqnemə qüxənməydiqan kixilərdindur. Ular niza-munazirə pəyda kilişkə wə gəp talixixkə hərismən; bundak ixlardin həsəthorluk, jedəlmajira, təhmət, rəzil gumanhorluk həsil

□ 5:25 «**bəzi kixilərning güzel əməllirini asanla körüwaloqılı bolidu**» — baxka birhil tərjimisi: «**bəzi kixilərning güzel əməlliri sorakṭın awwal körünərlik bolidu**».

■ 6:1 Əf. 6:5; Kol.3:22; Tit.2:9; 1Pet.2:18

bolidu, ■ 5 həmdə niyiti qirikləxkən, həqiqəttin məhrum bolğan kixilər arisida daimlik sürkilix kəltürüp qıkiridu. Bundak kixilər ihlasmənlikni payda-tapawətning bir yoli dəp ƙaraydu. ■

6 Dərwəkə, *Hudaşa* ihlasmən wə razimən bolux olayət zor paydidur. ■ 7 Qünki biz bu dunyaqa həqnemə elip kəlmidük, xuningdək uningdin həqneminimu elip ketəlməymiz. ■ 8 Xunga, yemək-iqmək wə kiyim-keçik yetərlik bolsila bulardin ƙanaət ƙilimiz. ■ 9 Lekin bay boluxni oylayıdiqanlar bolsa һaman azduruluxlarqa uqrəp, tuzakka wə xundakla insanlarnı wəyranqılıkka wə halakətkə qəktüridiqan nuroqun əhmikanə həm ziyanlıq arzu-həwəslərning ilkigə teyilip ketidü. ■ 10 Qünki pulpərəslik hərhil rəzilliklərning yiltizidur. Bəzilər buningə intilixi bilən etikədtin qətnəp, əzlirini nuroqun dərd-ķayoqlar bilən sanjidi. ■

Timotiyoqa nəsihət

11 Əmma sən, əy Hudaning adimi, bundak ixlardın yiraq қaq; həkkəaniyilik, ihlasmənlik, ixənq-etikəd, mehir-muhəbbət, səwr-takət wə məmin-mulayimlikni intilip қooqla. ■

12 Etiqədtki güzəl kürəxtə küqəp kürəx ƙıl. Mənggülük həyatni qing tutkın. Sən dəl buningə qakırılding həmdə uning yolidə

■ 6:4 1Tim. 1:4; 2Tim. 2:23; Tit. 3:9. ■ 6:5 1Kor. 11:16.

■ 6:6 Pənd. 15:16; Ibr. 13:5. ■ 6:7 Ayup 1:21; 27:19; Zəb. 49:17 ■ 6:8 Zəb. 55:23; Pənd. 27:26; Mat. 6:25; 1Pet. 5:7.

■ 6:9 Pənd. 11:28; Mat. 13:22; Yak. 5:1. ■ 6:10 Mis. 23:8;

Qan. 16:19; Pənd. 15:16. ■ 6:11 2Tim. 2:22.

nuroqunlioqan guwahqilar aldida bu etikədning
güzəl xahitlikini ķilding. □ ■

13 Həmmigə hayatıq beriwatqan Hudanıng
aldida, xundakla Pontius Pilatus aldida güzəl
xahitlikni ķilip guwahlıq bərgən Məsih
Əysanıng aldida sanga xuni tapilaymənki,
□ ■ **14** Rəbbimiz Əysa Məsih կaya ayan
bolouqə, *Hudanıng* bu əmrigə həq կusursız
wə daqsız əməl ķiloqin. □ **15-16** Uning
ayan boluxini wakıt-saiti kəlgəndə birdinbir
mənggü əlmigüqi, insan yekinlixalmaydiqan
nur iqidə yaxaydiqan, həqkim kərmigən wə
kərəlməydiqan mubarəkləxkə layik bolouqan
birdinbir Həkümran, yəni padixahıarning
Padixahı, rəblərning Rəbbi əməlgə axuridu.
Uningoqa izzət-hərmət wə əbədil'əbəd küq-
küdrət bolqay, amin! ■

17 Bu zamanda bay bolouqlar ola
məqrurlanmaslıknı, tayanoqusiz ətkünqi
bayılıkka əməs, bəlki biz bəhrimən boluxka
həmmmini bizgə sehiyilik bilən tolup taxqan haldə

□ **6:12 «Etikadtniki güzəl kürəxtə küqəp kürəx ķıl»** — bu
səzlər wə ayətning қaloqan kişi («güzəl xahitlik») toqrisida
«köxumqə sez»imizni kərüng. ■ **6:12** 1Tim. 1:18.

□ **6:13 «Həmmigə hayatıq beriwatqan Hudanıng aldida,
xundakla Pontius Pilatus aldida güzəl xahitlikni ķilip
guwahlıq bərgən Məsih Əysa...»** — «güzəl xahidlik» degən səz
toqrisida «köxumqə sez»imizni kərüng. ■ **6:13** Qan. 32:39;
1Sam. 2:6; Mat. 27:11; Yh. 18:37; 1Tim. 5:21. □ **6:14 «bu
əmrigə həq կusursız wə daqsız əməl ķiloqin»** — «bu əmr»
bolsa Timotiyoqa tapxuruloqan toluq wəzipini kərsitudu (3:3-20,
6:2-5). ■ **6:15-16** 1Tim. 1:17; Wəh. 17:14; 19:16; Mis. 33:20;
Qan. 4:12; 1Yuha. 4:12.

təminligüqi Hudaqla tayinip ümid baqlaxni tapilioqin; □ 18 ularqla yahxi əməllərni kılıxta həkikiy bay bolunglar, həyr-sahawətlik ixlarda mərd, baxqlar bilən ortak bəhrlinixkə қoli oquq bolunglar dəp tapilioqin. 19 Ular bundak қılqanda, həkikiy həyatni tutux üçün keləqəktə əzlirigə puhta bir asas-ul bolidiqan bir həzinə topliyalaydu. ■

20 Əy Timotiy, sanga amanət kılınqan həkikətlərni қooqda. Əzüngni ihməssiz, կuruk gəplərдин həmdə atalmix ilimning talax-tartixlidin neri tutkin. ■ 21 Bəzilər muxundak bimənə ilimgə egimən dəp jakarlap, etikədtin qətnidi.

Mehir-xəpkət silərgə yar bolqay! □

□ 6:17 «**biz bəhrimən boluxka həmmimi bizgə sehiylik bilən tolup taxqan һaldə təminligüqi Huda...**» — «sehiylik bilən» grek tilida «zor bayılırlıdin bərgəndək» degən söz bilən ipadilinidu. ■ 6:19 Mat. 6:20; Luqa 12:33; 16:9.

■ 6:20 1Tim. 1:4; 4:7; 2Tim. 2:16; Tit. 1:14; 3:9.

□ 6:21 «**mehir-xəpkət silərgə yar bolqay!**» — bəzi kona keqürmilərdə: «mehir-xəpkət sanga yar bolqay!» deyildi.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5